

İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqinə həsr olunmuş konfrans keçirilib

İyunun 16-da Bakıda Avropa Şurasının Bakı ofisinin təşkilatlılığı ilə "İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar" mövzusunda konfrans keçirilib.

AZERTAC xəbər verir ki, konfransda açılış nitq ilə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iştirakçıları salamlayaraq müstəqilliyini bərpə etdikdən sonra Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçdiyini bildirib. Vurğulanıb ki, bu baxımdan insan hüquq və azadlıqlarının müdafiəsi hər zaman Azərbaycan dövlətinin en ümde məqsədlərindən biri olub.

Sədr qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ümuməşəri yüksək dəyərlər kimi qiymətləndirərək onların təmin edilməsini dövlətin ali məqsədi elan edərək insan hüquq və azadlıqlarını gözləməyi və qorunağı isə qanunvericilik, icra və məhkəmə hakimiyəti orqanlarının borcu kimi təsbit edib. Konstitusiyada həmçinin insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiqi əksini tapıb.

Azərbaycan Respublikasının Avropa Şurası ilə bir çox sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlıq etdiyini bildirən Ali Məhkəmənin sədri qeyd edib ki, 2001-ci ildə Azərbaycan Respublikası "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulduğu andan ölkəmizdə Konvensiyaya və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına yeni yanaşmanın formalşması üzrə fəal proses başlayıb ki, bu da öz növbəsində, nəinki məhkəmə sisteminə, həmçinin bütövlükdə tədricən və ardıcıl olaraq Avropa Şurasının standartlarına yaxınlaşmaqda olan qanunvericiliyin inkişafına müsbət təsirini göstərib.

Sədr bildirib ki, müstəqillik illərində ölkəmizdə məhkəmə-hüquq sahəsində istər qanunvericilik, istərsə də inzibatiqliq baxımdan müntəzəm olaraq islahatlar aparılıb və bu islahatlar Azərbaycan Prezidenti

İlham Əliyevin rəhbərliyi ilə bu gündə uğurla davam edir. İnsan hüquq və azadlıqlarının qorunmasının dövlət başçısı İlham Əliyevin də daim diqqətində olduğunu qeyd edən Ali Məhkəmənin sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirleşdirilməsi ilə bağlı tədbirlər dair 2006-ci il 19 yanvar tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin président hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilib.

O vurğulayıb ki, "Ədalət mühəkiməsinin həyataya keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında", "Avropa Konvensiyası müddəələrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin présidentlərinin tətbiqi haqqında" 2006-ci il 30 mart tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilikə yanaşı, Konvensiya müddəələrini da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

Cıxışının sonunda Ramiz Rzayev qeyd edib ki, Azərbaycan hər zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşaraq onların icra edilməsi üçün zəruri tədbirləri həyataya keçirir. Bu kontekstdə qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin président hüququ nəzərə alınmaqla onlarla yeni qanunlar qəbul edilib, mövcud qanunvericilik aktlarına dəyişikliklər edilib. Bunların sırasına həm maddi, həm də prosessual hüquqların təmin edilməsinə dair aktlar daxildir. Azərbaycan Respublikasının Ali Məhkəməsi də bu prosesə töhfəsini verir.

Konfransda Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes çıxış edib. Avropa Şurası ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla davam etdiyini

bildirən Z.Hernyes Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı barədə konfrans iştirakçılara məlumat verib. Fəaliyyət Planının Azərbaycanın qanunvericiliyini, institutlarını və praktikasını insan hüquqları, qanunun alliliyi və demokratiya sahələrində Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji program aləti olduğunu qeyd edən Zoltan Hernyes Fəaliyyət Planının ölkənin Avropa Şurasının üzvü olan dövlət qismində öhdəliklərini yerine yetirmək səyələrini dəstəkləmək məqsədi daşıdığını bildirib.

Daha sonra çıxış edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin président hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilib.

O vurğulayıb ki, "Ədalət mühəkiməsinin həyataya keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında", "Avropa Konvensiyası müddəələrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin présidentlərinin tətbiqi haqqında" 2006-ci il 30 mart tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə təsiri və bu kontekstdə Avropa Məhkəməsinin apardığı işlər barədə konfrans iştirakçılara məlumat verib.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov "İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrasında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzrə qabaqcıl təcrübənin paylaşılması" mövzusunda məruzə edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları üzrə qabaqcıl təcrübələrin paylaşılmasında Ali Məhkəmənin əhəmiyyətli rolü olduğunu qeyd edən Çingiz Əsgərov bildirib ki, Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarındakı hüquqi mövqelər nəzərə alınmaqla qərar qəbul edilməsinə xüsusi diqqət yetiriləməkdədir.

Ali Məhkəmənin sədrinin müavini ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və Ali Məhkəmədə aparılan struktur dəyişiklikləri barədə məlumat verərək bildirib ki, Ali Məhkəmənin Aparatının yeni strukturunda yaradılan

Məhkəmə işlərinin idarə edilməsi şöbəsi həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının, həm də Konvensiyanın tələblərinin Ali Məhkəmənin qərarlarında öz əksini tapmasına institutional dəstək verməklə məhkəmənin işinə önemli töhfə verməkdədir.

Çingiz Əsgərov bildirib ki, Azərbaycan Respublikası proses-sual qanunvericiliklərinə edilmiş son dəyişikliklərlə vahid məhkəmə təcrübəsinin formalşdırılması məqsədilə qərarlar qəbul edilməsi səlahiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinə verilib. Bunuyla əlaqədar mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidiyyənin təmin edilməsi məqsədilə Ali Məhkəmənin hakimlərindən ibarət tərkibdə baxıllaraq müvafiq qərardadır qəbul edilməsi nəzərdə tutulub.

Artıq həmin səlahiyyətdən istifadə edilməklə bir sıra məsələlər üzrə vahid məhkəmə təcrübəsinin formalşdırılması məqsədilə qərardadır qəbul edildiyini bildirib. Çingiz Əsgərov bu sahədə işlərin uğurla davam etdirildiyini bildirib.

Sədr müavini həmçinin bildirib ki, 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş qanunvericiliyi edilən dəyişikliklərlə kiçik iddialara dair və yazılı icraat qaydasında baxılan işlərin dairəsi genişləndirilib, məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmalarda qarşısının alınması üçün əlavə mexanizmlər yaradılıb, prosessual müddəətlər dəqiqləşdirilib, məhkəmə proseslərinin elektron qeydi təsbit olunub. Bütün bunlar məhkəmədə baxılan işlərin keyfiyyətinin artırılmasına, lazımsız vaxt itkisinin qarşısının alınmasına, eləcə də ümumilikdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edir.

Konfransda "Məhkəmə təcrübəsində mülkiyyət hüququ ilə əlaqədar Azərbaycana aid işlərdə ortaya çıxan əsas məsələlər", "İnsan hüquq və azadlıqlarının təmin edilməsində məhkəmə qərarlarının əsaslandırılması əhəmiyyəti", "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarının İcrası" mövzularında məruzələr dinlənilib, məruzələr ətrafında geniş müzakirələr aparılıb.